

SOLMAZ MƏMMƏDOVA

Tarixçi

E-mail: TarixVeOnunProblemleri@gmail.com

“ALMA QULAĞI”, YOXSA “ALMA BAĞI” VURUŞMASI

Açar sözlər: İsgəndər bəy Münşi, I şah İsmayıł, Almaqulağı- Almabağı vuruşması

Ключевые слова: Искендер бей Мунши, I шах Исмаил, бой Алма гулагы-Алмабагы

Key words: Isgender bey Munshi, shah Ismail, the fight Almaqulagi-Almabagi

Uzun illərdir ki, respublikamızda nəşr olunan tədris vasitələrində, müxtəlif müəlliflərin Səfəvilər dövrünü əks etdirən əsərlərində Səfəvi hökmdarı I şah İsmayıł Xətai ilə Ağqoyunlu Sultan Murad arasında 1503-cü ildə Həmədan yaxınlığında baş vermiş vuruşma “Almaqulağı” vuruşması kimi işıqlandırılmışdır. Bu dövri öyrənmək üçün əsas mənbələrdən biri olan İskəndər bəy Münşi Türkmanın Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli ad. Əlyazmalar Institutunda saxlanılan “Tarixe-aləmaraye-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərində yazılır ki, 908-ci il zilhiccə ayının 24-ü şənbə günü (miladi tarixi ilə 1503-cü il iyunun 21-də) Süleyman Şanlı xaqanla (I şah İsmayılla - S.M.) Sultan Murad arasında Həmədan yaxınlığında Alma bağı adlı yerdə böyük hərb oldu (1, v.15) Vuruşmadan önce 1503-cü ilin yazında I Şah İsmayıł Qənbər ağa adlı müridini məktubla Muradin yanına göndəri, ondan itaət etməsini tələb etdi (4, s.54.) Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini Murada təklif edirdi. Ağqoyunlu Muradin cavabı mənfi oldu. Belə olduqda İsmayıł 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılızən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Murad 70 min nəfərlik böyük qoşun topladı (9, v.82a-83b.) Bu vuruşmada sayca çox olan ağqoyunlu qoşunu məğlub oldu. Onu da qeyd etmək istərdim ki, mənbələrdə Ağqoyunlu dövləti-“Bayanduriyyə sultanlığı” kimi anılır (10, l.4456).

Alma bağı vuruşmasındaki qələbə Səfəvilərə Əcəm İraqını, Farsı və Kirmanı fəth etmək imkanı verdi. İsmayılin “Namurad” adlandırdığı Murad, ləqəbinə uyğun olaraq bəxti dönük və muradsız halda Shiraza qaçıdı. Murad Şirazda və Farsda qüvvə toplamağa çalışırdı. Bu xəbər İsmayıla çatdırılan zaman qızılbaşlar Əlvənd dağının ətəklərində idilər. Muradı təqib edən İsmayıł İranın içərilərinə doğru irəlilədi (4, s.54).

Qızılbaşlar müqavimət gösrərməyən Şiraz şəhərini tutdular (8, s.473). 1503-cü ildə İsmayıł İsfahan, Kaşan və Qum şəhərlərini də ələ keçirdi. Səfəvi əsgərləri xeyli qənimət əldə etdilər. I şah İsmayıł ətraf yerlərə fəthnamələr göndərdi. Məliklər və məmləkətlərin əyanları Şahın həzuruna gəldilər. Fəth haqqında xəbərlər hər tərəfə yayıldı. Şaha təbriklər və peşkəşlər göndərildi. Bütün fars əhalisi İsmayılin ədalətli idarəciliyindən razı qaldı.

Sultan Murad qorxaraq Şüştərə tərəf qaćmaq məcburiyyətində qaldı.

Qızılbaş qoşunları hücumları davam etdiriyi üçün Sultan Murad Şüştərdə də qala bilmədi. Murad Şüştərdən Bağdada, oradan Hələbə, oradan da Misirə getdi. Müəyyən müddət Misir və Şam padşahı Sultan Qansunun yanında qaldı. Buradan çıxdıqdan sonra Diyarbəkr və Rüstəmdara getdi. Sonra isə Mərəş və Əlbostan hakimi Zülqədər tayfasının başçısı Əlaüddövləyə sığındı, onun kürəkəni oldu. İtirdiklərini geri qaytarmaq istəyən Murad əsasən zülqədər və mosul türkmanlarından ibarət qoşun toplayaraq Diyarbəkr və ətrafdakı vilayətlərin işğalı ilə məşğul oldu. Bu hadisədən sonra İsmayıł Diyarbəkrə hücum etdi. 1507-ci ildə qızılbaşların

geliş xəbərini eşidən Əlaüddövlə Əlbostana tərəf gedərək Kuhı-Dumabad adı ilə tanınan uca bir qalaya sığındı. 3 gün ərzində davam edən vuruşmanın nəticəsində qızılbaşlar qalib gəldilər və Diyarbəkr geri alındı. Sultan Murad müəyyən müddət Osmanlı sultani Səlimin yanında qaldı. Sultan Səlim Səfəvilərlə müharibəyə başlayan zaman Sultan Muradı yanında saxlamağı lazımlı bilmədi. Buradan ayrılan Murad bir dəstə adamlı Sultan Qacarın kiçik sarayı üzərinə yürüş etdi. Səkkiz yüz nəfərlə döyüşə yollanan Sultan Murad Sultan Qacarın səkkiz minlik qoşununa qalib gəlsə də, həmin döyüşdə öldürülüdü. Onun başı və üzüyü şah İsmayıla göndərildi. Sultan Muradın qətli ilə Ağqoyunlu sultanlarının dövləti süqut etdi (2, s.92).

İskəndər bəy 14 ilə tamamladığı bu əsərində I şah İsmayılin naməlum tarixçisinin "Tarix-i şah İsmayıllı Səfəvi" adlı salnaməsinə və öz müşahidələrinə əsaslandığını bildirmişdir. Sözü gedən salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda -Britaniya muzeyində, digəri isə Kembric universitetinin kitabxanasında saxlanılır. Salnaməçi Sah İsmayılin şərti adından, onu "Xaqan-i Süleymanişan-I sahibqiran", yəni "Ulduzlar cədvəlinin xoşbəxt sahibi olan Süleymana layiq" hökmdar ifadəsi ilə əvəz etməklə istifadə edir. Münşı I şah İsmayıllı "Süleyman Şanlı xaqan adlandırır (2, s.78).

1560-cı ildə Azərbaycanın "Türkman" adlı qəbiləsində anadan olan İskəndər bəy gənc yaşılarından şah dəftərxanasında işləməyə başlamışdır. 26 yaşı olarkən şah dəftərxanasını tərk etmiş, Şah Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirzənin döyüşü dəstəsinə qoşularaq qiyamçılar qarşı mübarizə aparmışdır. O, səfəvi sarayında münşı (katib) vəzifəsində çalışmağa başlayanda 32-33 yaşlarında idi."Münşı" təxəllişünü sonralar vəzifəsinə uyğun olaraq götürmüştür. Onun bir münşı kimi saray xidmətinə cəlb edilməsində Səfəvilər dövlətinin etimadlısı (etimadüddövləsi), həmyerlimiz Hatəm bəy Ordubadinin rolü olmuşdur (2, s.13). İskəndər bəy səfəvi hökmdarları tarixinə həsr etdiyi öz məşhur əsərini iki variant halında hazırlanmışdır. I variant hicri tarixi ilə 1025-ci ildə (miladi 1616) tamamlanmış, II variant isə hicri 1038-ci ildə (miladi 1629) bitirilmişdir. Variantların birincisi həcm etibarilə çox böyük olan və 12 məqaləyə bölünən "Müqəddimə"ni və müəllif tərəfindən "Səhifə" adlanan iki cildi əhatə edir. Variantların ikincisi isə yenə "Səhifə" adlanan üç cildi əhatə edir ki, I cilddə 12 məqalə əks olunur.

I.Münşinin "Dünyanı bəzəyən Abbasın tarixi" əsərinin müxtəif əyazma nüsxələri dünyanın bir çox ölkələrinin kitabxanalarında saxlanılır. İsgəndər bəy Münşinin kitabı yazıldığı vaxtdan başlayaraq məshurlaşmış və dəfələrlə nəşr olunmuşdur. Alimlərdən V.Hins, H.R.Römer, H.Horst, H.Busse, H.Braun, R.Luft, G.Herman, K.Rorborn, M.Mazzoi, S.Şuster, B.Palombiani, E.Qlassen, B.Hofman, H.Müller, E.Eberhard, H.Zirke, iranşunas Avropa müəlliflərindən A.Lembton, R.Seyvori, Ç.Melvill, A.Morten, E.Herziq, J.Oben, J.Kalmar, M.Handa, J.Baqe-Qramon,L.Rabino, M.Zuppe, A.Pimontese, B.Skarçia,V.Flor,R.Mati,M.Dikson, R.Çesni, A.Hyuman, həmçinin rus şərqşünasları İ.Petruşevski, A.Romaskeviç, O.Akimuşkin, N.Mikluxo-Maklay, Türkiyə və İran tədqiqatçılarından F.Sümər, B.Kütükoğlu,F.Kırzioğlu, H.Fəlsəfi, Ə.Nəvai, İ.Əfşar, Ə.Mənzəvi, E.Eşraqi, İ.Dehqan, Ə.Süheyli-Xansarı və başqaları dəfələrlə "Tarixe-aləmaraye-Abbası"dən və onun müəllifindən bəhs etmişlər.

"Tarixe-aləmaraye-Abbası" əsərini bir sıra vətən tarixçilərimiz, o cümlədən Ə.Rəhma-ni, O.Əfəndiyev, M.Heydərov, S.Aşurbəyli, Y.Mahmudov, M.Nemətova, S.Onullahi, Ə.Rəcəbli, Ş.Məmmədova, T.Nəcəfli, Qasımov, R.Ağayev, T.Cəfəiyev, M.Ağalarov, Fərəh Hüseyn və b. mütəmadi olaraq tədqiq etmiş, bu qiymətli kitabı XVI-XVII əsrlər Səfəvi tarixşünaslığının mənbələrindən ən dəyərlisi hesab etmişlər.

Mənbə tam olaraq 1896-cı ildə İranda Mirzə Şərif adlı şəxs tərəfindən üç cilddən ibarət litoqrafik şəkildə çap olunmuşdur.

1955-1956-ci illərdə əsər tədqiqatçı İrəc Əfşarın redaktəsi ilə iki kitaba sığışdırılırlaç üç cild halında çap olundu, az sonra isə həmin nəşr daha iki dəfə /1971, 2003/ Tehranda işıq üzü görmüşdür. 1985-ci ildə İranda Şahrudi "Tarixe-aləmaraye-Abbası"nin mətnini bir kitab şəklində ofset üsulu ilə təkrar çap etdi.

1998-ci ildə isə Məhəmməd İsmayılov Rizvani də mənbənin litoqrafik mətni əsas götürüləməklə onu üç cilddən ibarət çap etdirdi. "Fars ədəbiyyatı" kitabında verilən məlumatə görə "Tarixe-aləmaraye-Abbası" əsəri hələ 1718-1730-cu illərdə Osmanlı dövlətinin baş vəziri Damad İbrahim paşanın əmrinə görə müdərris Məhəmməd Nəbih Əfəndi tərəfindən osmanlı dilinə tərcümə olunmuşdur.

O.Əfəndiyev və N.Musalı həmin tərcümənin əlyazma nüsxəsinin hazırda İstanbulun Topqapı sarayında hifz olunduğunu bildirirlər.

Bu əsərin dilimizə peşəkar tarixçilər tərəfindən çevrilməsinə hələ XX əsrin 50-ci illərində tarixçi alim Əbülhəsən Rəhmani tərəfindən başlanılmışdı. Lakin Ə.Rəhmani bu qiymətli ilk mənbəyə ayrıca tədqiqat əsəri həsr etsə də, tərcüməni başa çatdırı bilməmişdi.

Bu əsəri hələ 1939-1950-ci illərdə Muxtar Əfəndizadə, F.Babayev və A.Qasımov Azərbaycan dilinə çevirməyə təşəbbüs göstərmişlər. Hazırda "Tarixe-aləmaraye-Abbası"nin Muxtar Əfəndizadə tərəfindən tərcümə edilmiş 285 səhifəsi, F.Babayev tərəfindən dilimizə çevrilmiş 102 səhifəsi və A.Qasımov tərəfindən tərcümə olunmuş 27 səhifəsi Tarix İnstitutunun Elmi Arxivində saxlanılır. 2009-cu ildə "Tarixe-aləmaraye-Abbası"nin Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü O.Ə.Əfəndiyev və onun yetirməsi N.S.Musalı tərəfindən tərcümə olunmuş başlangıç hissəsi çapdan çıxdı. Tarix İnstitutunun elmi işçisi, tarix elmləri doktoru, professor Şahin Fərzəliyevin (Şahin Fazılın) tərcüməsi isə tam tərcümədir. Tərcümə işi əsərin İran tarixçisi İrəc Əfşar tərəfindən çap olunan hicri tarixi ilə 1382-ci il (miladi 2003) üçüncü nəşri əsas götürülməklə yerinə yetirilmişdir. Şahin Fazılın tərcüməsində "Alma bağlı" vuruşması "Alma bulağı" kimi qeyd olunmuşdur (2, s.84).

Münşinin ölüm tarixi ilə bağlı tarixçilər arasında fikir ayrılığı mövcuddur. Bir qrup tarixçilər hesab edirlər ki, Münş 1629-cu ildə vəfat etmişdir. Ə.Rəhmani Münşinin 1634-cü ildə vəfat etdiyini göstərir (7, c.8-15).

Ə.Rəhmani hesab edir ki, sözü gedən əsərdən sonra Münşinin fars dilində yazdığı "Kitabe-tərəssol min münşəate-Xacə İsgəndər bəy Münş" ("Xacə İsgəndər bəy Münş tərəfində yazılın sənədlər kitabı") və "Zeyle-tarixe aləmaraye-Abbası" ("Dünyanı işıqlandıran Abbasın tarixinin ardi") kimi daha iki əsəri qələmə alınmışdır ki, "Zeyle-tarixe aləmaraye-Abbası", əlbəttə, birinci kitabından sonra yazılmışdır.

Münşinin "Tarixe-aləmaraye-Abbası" əsəri bu gün də tariximizin qaranlıq səhifələrini işıqlandırmaqdadır.

İstifadə edilmiş ədəbiyyat:

1. İskəndər bəy Münş Türkman. "Tarixe-aləmaraye-Abbası". XVII əsr.
2. İsgəndər bəy Münş Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbası"). Bakı. "Şərq-Qərb". 2010.
3. Azərbaycan Tarixi. 7 cildlik. III cild. Bakı. 2009.
4. Oqtay Əfəndiyev. "Azərbaycan Səfəvilər dövləti". Bakı. "Şərq-Qərb". 2007.
5. Rəsul Cəfəri. Səfəvilər tarixi (zühurdan süqutadək). İki cilddə. 2 cild. Bakı. "Şəhriyar". 2007.
6. Süleyman Əliyarlı. "Uzaq keçmişdən 1870-ci ilə qədər Azərbaycan tarixi". Bakı 1996.
7. A.A.Paxməni. "Тарих-и алам арай-и Аббаси" как источник по истории Азербайджана.

Баку, 1960.

8.Xondemir."Hebib əs- siyər" XVI əsr.

9.Anonim tarix."Tarixi-şah İsmayıli Səfəvi" XVI əsr.

10.Хусейн. Бедай ул-векаи (Удивительные события). Издание текста, введение и общая редакция А.С.Тверетиновой. Москва: Издательство Восточной Литературы.

СОЛМАЗ МЕММЕДОВА
историк

БОЙ «АЛМА ГУЛАГЫ», ИЛИ «АЛМА БАГЫ»

Долгое время в разных учебниках, произведениях посвященных Сафевидскому периоду истории Азербайджана битва, которая состоялась 1503-м году около Хамедана между Сафевидами и войсками государства Аккоюнлу (гос.Байандурийе - С.М.) именовалась как «Алма гулагы». Одним из первых источников изучаемых период Сафевидов является книга Искендер Мунши под названием «Тарихе-алемарайе-Аббаси», которая сохраняется в институте Рукописей им.М.Фузули Азербайджанской Национальной Научной Академии. Мунши пишет: “908-ом году в субботу 24-ого месяца зилхидже (1503-м году 21 июня по миладу) состоялась битва между Сулейманом Шанлы хаганом (I шах Исмаилом - С.М.) и султаном Мурадом около Хамедана в месте называемом «Алма багы»» (л.15). В этой битве Сафевиды одержали победу. Они завоевали Фарс, Кирман и Ираги-аджем.

SOLMAZ MAMMADOVA
historical

THE FIGHT “ALMA BAGI”,OR “ALMA QULAGI”

For many years different authors' plays which published in our respublic reflext the fight which called “ Alma qulagi” took place in 1503 near Hamadan with the ruler of Safavi First Shah Ismayil Khatai and Agqoyunlu Sultan Murad. One of the sourses learning this period “Tarixe-alemaraye Abbasi” (the history of Abbas which decorate the world) by Isgen- der bey Munshi Turkman which are kept in Azerbaycan Sciense Academy's in the Institute of Manuscript by name M.Fuzuli, it is said that there was a great battle in 908 on the 24 th of zilhicce (on 21 june in 1503 as milad history) between Suleyman Shanli khagan (Shah Ismayil the First – S.M) and Sultan Murad the place which called “ Alma bagi” near Hamadan (l. 15). Though the number of Agqoyunly's troops is more Shah Ismayil the first won the victory in this battle.

Rəyçilər: t.e.n. M.Abdullayev, t.e.d.S.A.Məmmədov

Bakı Dövlət Universitetinin Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrasının 29 oktyabr 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol № 02).